

## CƏMİYYƏTİN İNFORMASIYALASDIRILMASINDA ƏNƏNƏVİ VƏ ELEKTRON KİTABLARIN ROLU VƏ ƏHƏMİYYƏTİ

Leyla Abasova

Kitabşürasıq və nəşriyyat işi kafedrasının müəllimi,  
tarix üzrə fəsəfə doktoru  
[Sg.leyla@gmail.com](mailto:Sg.leyla@gmail.com)

*Cəmiyyətin informasiyalasdirilmasında ənənəvi və elektron kitabların rolu və əhəmisiyyəti*

**Xülasə:** Məqalədə, ənənəvi kitabların əhəmisiyyətindən səhbat açılır. Lakin elektron kitabların yaradılması, dünyada bu gün sürətli inkişafından bəhs olunur. Qeyd olunur ki, ənənəvi kitablar na qədər əhəmisiyyətlidirsə, bu gün baş verən informasiya texnologiyalarının sürətli inkişafı, elektron nəşrlərin də inkişafına gətirib çıxarır. Məqalədə tədqiqatçı ən çox ölkəmizdə elektron nəşrlərin inkişafına mane olan problemləri müəyyən etməyə çalışır. Misallar üzərində mövcud problemləri qeyd edir və sonda bu kimi məsələlərin həll edilməsi üçün öz təklif və tövsiyələrini irəli sürür.

**Роль и значение традиционных и электронных книг в информировании общества.**

В статье отмечается важное значение традиционных книг. Однако, создание электронных книг говорит сегодня о скором развитии информационной технологии в современном мире. В статье автор, приведя конкретные примеры, исследует проблемы препятствующие развитию электронной публикации и вносит свои предложения для их решения и устранения.

**The role and importance of traditional and electronic books in informing of society.**

**Abstract:** The article notes the importance of traditional books. However, the creation of electronic books today speaks of the imminent development of information technology in the modern world. In the article, the author, citing specific examples, explores the problems that impede the development of electronic publishing and makes suggestions for their solution and elimination.

**Açar sözlər:** kitab, elektron nəşrlər, sayt, cəmiyyət, informasiya, inkişaf, tələbat, texnologiya, mexanizm, dövlət, internet

**Ключевые слова:** книга, электронные публикации, сайт, общество, информация, развитие, спрос, технология, механизм, государство, интернет

**Keywords:** books, electronic publications, website, society, information, development, demand, technology, mechanism, state, Internet

**Giriş:** Söz sənətini yaşadan, onun əsrlərin süzgəcindən keçərək dövrümüzə qədər gəlib çatmasına zəmin yaradan kitabların bəşər cəmiyyətinin inkişafında əvəzsiz rolu vardır. Başarıyyətin minilliklərlə yaratdığı bugünkü sivilizasiya hamısı kitablara əlaqədardır.

Cəmiyyətdə hər şey kitabdan başlanır: təhsil, elm, mədəniyyət, inkişaf, sivilizasiya. Ona görə bu gün malik olduğumuz bütün müsbət yeniliklər üçün kitablara borcluyuq. Əlbəttə, çap kitabının yaradılması nəşriyyat prosesindən

keçir və hər bir kitabın nəşri müəyyən məqsəd və vəzifəni yerinə yetirir. Əsərin nəşriyyat-redaksiya prosesində formallaşması, çapdan buraxılması nəşriyyat fəaliyyəti ilə əlaqədardır. Kitab əgər səviyyəlidirsə - cəmiyyəti öyrədir, düşünür, emosional-rasional təsir gücünü artırır, bədii-estetik zövq verir. Bunlar hamısı bütövlükdə naşirin səviyyəsinin və səriştəsinin göstəricisidir. Bir sözə əsl naşir - əsl maarifçi və vətəndaşdır.

Dünyada möcud olan nəhəng dövlətlər (xüsusilə Avropa ölkəleri) bu gün də ənənəvi kitab nəşrinə üstünlük verirlər. Kitab yaranan gündən informasiya daşıyıcısı, bilik mənbəyi olmaqla bərabər, həm də gəlirli ticarət əmtəəsidir.

Müsərir dövrə informasiya-kommunikasiya texnologiyaları çox sürətə inkişaf etməkdədir. Azərbaycanda informasiya cəmiyyətinin qurulması prosesi intensiv xarakter almışdır. Belə ki, bütün dünyada, o cümlədən ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində elektron nəşrlər yaranmış və onun istifadəsi də cəmiyyət tərəfindən qəbul olunmuşdur. Lakin bəzən bir çox insanlar tərəfindən bu müzakira obyektinə çevrilmiş, bir çox təzadlı fikirlər yaranmışdır. Qeyd olunan məsələlərdən biri budur ki, elektron nəşrlər heç vaxt ənənəvi kitab nəşrinin yerini əvəz edə bilməz. Lakin biz bu kimi məsələləri çözənə qədər, aydınlıq gətirib həlli yollarını axtarana qədər, bu inkişaf öz axarında həyata keçməkdədir. Yəni bunun qarşısını heç nə ilə almaq mümkün deyil. Bu gün dünyada istifadə edilən ən çox internet resursları, elektron nəşrlər cəmiyyət tərəfindən geniş istifadə edilən informasiya mənbəyidir. Internet şəbəkəsində insanlar xüsusilə də gənc oxucular arasında ünsiyət qurmaq mümkündür. Yeri gəlmışkən bu proses didaktik təhsil funkisiyasi ilə sıx əlaqədardır. İctimai istifadə üçün nəzərdə tutulan hər bir saytın forumları və qonaq kitabları kimi əks əlaqə vasitələri var.

**Məsələnin qoyuluşu.** Elektoron nəşrlərin həyata keçirilməsi bizim düşündürülməz qədər də asan, rahat bir məsələ deyildir. Ümumiyyətlə, ölkədə bu gün bir çox dövlət və özəl nəşriyyatlar fəaliyyət göstərirler. Bu nəşriyyatların bəzilərində ənənəvi nəşrlər bərabər çox az sayıda elektron nəşrlər də həyata keçirilir. Qeyd edək ki, informasiya cəmiyyətinin ideologiyası global xarakter daşıyır, buna baxmayaraq hər bir ölkə ayrı-ayrılıqda onun üstünlüklerini qəbul edərək bu cəmiyyəti qurmağa çalışmalıdır. Biliyə, təhsilə əsaslanan kitab nəşri texnologiyalarının qurulması ölkədə yüksək ixtisaslı əhalinin və informasiya texnologiyaları üzrə mütəxəssislərin olmasına olduqca zərurətə çevirmişdir.

Bu gün informasiya cəmiyyətində əhalinin əksəriyyətinin fəaliyyəti informasiyadan istifadə imkanının olmasına əsaslanır. Informasiyadan sərbəst istifadə zənginliyə aparan yol kimi qiymətləndirilir. Lakin buna baxmayaraq ölkəmizdə mövcud problemlər üzə çıxarılmalı, onların həlli yolları araşdırılmalıdır. Belə ki, elektron kitabxanaların sayının çoxaldılması, istifadəsinin asanlaşdırılması üçün müəyyən tədbirlər görülməlidir. Elektron kitabxanaların saylarında forumlara daxil olan şəxslər ona həmfikir olan yeni dostlar qazanır. Forumlar və qonaq kitabçaları canlı görüşməyi tələb etmir və inkoqnitonu (gizliliyi) saxlayır. Məsələn, bu uşaqlar üçün daha əhəmisiyyətlidir. Eyni zamanda onlar uşağa öz gü-

cünü qiymətləndirmək və özündə nələrisə dəyişməyə başlamaq imkanı yaradır. Internetdən istifadə edən uşaq məktəbdə eşitmədiklərini öyrənmək, öz-özünün təhsilini artırmaq imkanı qazanır. Bu hansısa nadir və ya geniş yayılmamış xərici dil, məktəb dərsliklərində olmayan qabaqcıl biliklər də ola bilər və s. Yəqin ki, bu uşaqın Internetdən ala biləcəyi ən əsas faydadır. Nəhayət estetik funksiya öz yeni təcəssümünü tapmışdır. Uşaq bir neçə interaktiv muzey və sərgiləri gəzəndən və müvafiq program məhsullarını mənimsəyəndən sonra özü də öz əsərlərini yaradıb internetə yükləyə bilər. Bu gün ölkəmizdə uşaqların elektron kitabxanaları yox dərəcəsindədir. Uşaqlar məhz o vəb səhifəyə daxil olub öz sevdiyi müəlliflərlə tanış olsun, onların həyat və yaradıcılığı haqqında biliklər əldə etməklə, əsərlərini oxuyub mütləq etsin.

**Məsələnin izahı.** Ümumiyyətlə, yaşadığımız dövrü internetsiz təsəvvür etmək mümkün deyil. Internet resursları insanların vaxtına qənaət etməklə gündəlik həyatlarını daha da asanlaşdırmağa xidmət edir. Məktəblilər tədris və əyləncə vaxtlarını daha çox internet məkanında keçirməyə üstünlük verdiyindən internetdə faydalı resurslarla yanaşı şiddet, zorakılıq, narkotik vasitələr, pornoqrafiya, qumar oyunları, radikal ekstremizm və dini məzhəbçilik vəb saytlarıyla rastlaşırlar. Bundan əlavə internet şəbəkəsində yayılan "mavi balina" və oxşar oyunların yayılması uşaqların həyatını təhlükəyə atır. Bu kimi neqativ təsirlər onların psixikası və tərbiyəsinə də təsirsiz ötüşmür. Problemin əsası isə valideynlər baş verən mənfi proseslərə nəzarət edə bilmir.

Internet məkanında çox təhlükəli mənbələr açıq şəkildə yəni hamiya əlçatan vəziyyətdədir. Valideynlər çox zaman uşaqlarının internetdən ancaq tədris üçün istifadə etdiklərini düşünürler. Amma dünya üzrə verilən statistikalar dan görünür ki, uşaqlar internetdə daha çox yəni 45% pornoqrafik vəb resurslarla, 40% pedofillərlə, 15% isə tanımadıqları adamlarla rastlaşırlar ki, sonradan onlara həmin şəxslər tərəfindən görüş təyin olunur. Yaxud tanımadıqları şəxslər uşaqların vasitəsilə asanlıqla ailəyə məxsus məlumatları ələ keçirirlər. Təhlükəli "Mavi balina" oyunu keçən il ərzində 130 nəfər uşağı intihara təhrik edib. Internetdə bu tip oyunlar çoxluq təşkil edir. Bu oyunlardan başqa aqresivliyi təbliğ edən oyunlar da mövcuddur ki, bu oyunların iştirakçılarında psixoloji pozğunluqlar yaranır.

Internet şəbəkəsinin sürətlə böyüməsi və bir sıra insanlarda asan varlanmaq üsullarından yaranan cəhdələri problemin daha da kəskinləşməsinə gətirib çıxarır. Dünyada daha çox insan qanunsuz yollarla öz gəlirlərini artırmaq məqsədi ilə aktiv olaraq internetdən istifadə edirlər.

Axtarış sistemlərindən istifadə edərkən uşaqlar təhlükəli informasiyalara rastlaşa bilərlər.

Bütün yuxarıda sadalanan neqativ halları aradan qaldırmaq üçün internetə qoşula bilən avadanlıqlarda və program təminatlarında "valideyn nəzarəti" adlı funksiyalar mövcuddur. Bu funksiyanın mövcudluğu barədə valideynlərin maarifləndirilməsinə ehtiyac vardır.

Yeni yaradılmış Azərbaycan dilli vəb resursda bütün internet təhlükələr barədə məlumatlar, avadanlıq və brauserlərdə valideyn nəzarətinin quraşdırılması təlimatları və videoları yerləşdirilib. Veb resursda təhlükəli saytlara giriş əngəlləyən pulsuz və pullu program təminatları və onlardan düzgün istifadə üsulları qeyd edilib.

21 sentyabr 2019-ci il tarixində "Ulduz" İnformasiya - Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Internetin zərərlə vərdişlərindən gənclərin qorunması məqsədilə veb resursun yaradılması" layihəsi çərçivəsində yaranmış safeonline.az saytının ictimaiyyətə təqdimetmə mərasimi keçirilib. Layihənin rəhbəri İKT üzrə mütəxəssis Samir Həsənovdur. Ümumiyyətlə, bu cür saytların sayının çoxaldılması, funksiyalarının genişləndirilməsi dövlətin diqqət mərkəzində olmalıdır.

Apardığım araşdırma nəticəsində məlum olur ki, əsas problem saytlarda ödəniş sisteminin qurula bilməməsidir. Başqa ödəniş sistemləri qoşanda isə maddi cəhətdən 50%-ə qədər itki olur. Məsələn, mən kitab ticarəti şəbəkəsi yaratmışam. Burada mən həm də sayt yaradıram, onlayn satış həyata keçirmək üçün mütləq gedib "Millikart"la və ya "Azərikart"la müqavilə imzalamalıyam. Bu Internetdə yaradılan onlayn mağazalar üçün vahid ödəniş sistemi qurulmalı və cüzi faiz müəyyən edilməlidir. Məsələn, kitab satışı üçün ümumiyyətlə, faiz tutulmasın. Bu təbii ki, mənim şəxsi fikrimdir, kitabın ilk növbədə təhsil mənbəyi kimi baxmaq lazımdır, gəlir mənbəyi kimi deyil. Bu məqsədlə istənilən saytı yaradan şəxs o müqaviləni bağlayıb, başlaşın fəaliyyət göstərməyə, yəni kitab satışını həyata keçirməyə. Onsuz da vergi və DSMF ödəniləcək. Bunnadan yayınmaq mümkün deyil. Mövcud vəziyyət məcbur edir ki, sayt sahibi dəlayi yollarla xarici kart əldə etsin və PayPalla işləsin. Bu isə əldə edilən gəlin PayPala getməsinə səbəb olur. Bunun üçün dövlət tərəfindən ödəniş qaydası, ödəniş mexanizmi dəyişdirilməlidir. Bu tip xərc etməyən işləri Təhsil Nazirliyi edir. Prosesi daha səmərəli tənzimləmək üçün dövlət tərəfindən dəstək ayrılsa təbii ki, digər yeni startaplar meydana çıxar. Götürək, daha çox istifadə etdiyim Rusiya saytlarını. Onlayn kitab ticarəti ilə məşğul olan saysız-hesabsız saytlar olduğunu şahidi oluruq. Dəfələrlə, özülmə lazım olan kitabları onlayn sıfariş vermİŞEM və ya sayta daxil olub, kitabı elektron formada almışam. Məsələn, nümunəyə baxaq:

[https://books.google.az/books/about/The\\_Nagorno\\_Karabakh\\_Conflict.html?id=7JDCQuUs8sC&printsec=frontcover&source=kp\\_read\\_button&redir\\_esc=y&fbclid=IwAR2\\_iHydx9AukgySU0rXepiEqV2cMS9SecRISj7vN3lkacNTvDLv\\_sY0IH0#v=onepage&q&f=false](https://books.google.az/books/about/The_Nagorno_Karabakh_Conflict.html?id=7JDCQuUs8sC&printsec=frontcover&source=kp_read_button&redir_esc=y&fbclid=IwAR2_iHydx9AukgySU0rXepiEqV2cMS9SecRISj7vN3lkacNTvDLv_sY0IH0#v=onepage&q&f=false) – bu qeyd etdiyim saytda elektron formada kitabı almazdan əvvəl 13 səhifə kitabla tanış olmaq üçün oxumağa da icazə verirlər. Kitabın annotasiyası da, dolğun, kitab haqqında tam təsəvvür yarada biləcək formada hazırlanır. Əlbəttə ki, bu kimi məsələlər kitab oxucusunu və alıcısını

cəlb etmək üçün düşünləmiş şəkildə yaradılıb. Oxucu və ya alıcı kitabı almazdan əvvəl onun haqqında ətraflı məlumat əldə edə bilsin, belə ki, bəyəndi alınsın, bəyənmirsə başqa kitabla maraqlansın.

Azərbaycanda isə barmaqla sayılacaq bir neçə sayt var ki, sifariş qəbul edirlər. Təbii ki, bu saytlar da tam funksional deyillər.

Respublikamızda təkcə onlayın satış təşkil edən saytlarda deyil, bütövlükdə elektron kitablarla bağlı kitabxana saytlarının, kitab satış mərkəzlərinin hamisində ciddi problemlər var. Fikrimi aydınlaşdırmaq üçün nümunələr üzərində izah etməyə çalışmaq istəyirəm.

Məsələn, baxaq M.F.Axundov adına dövlət kitabxanasının saytına: <http://web2.anl.az:81/read/page.php?bibid=119758&pno=5> Bu kitab "Heydər Əliyev və dil siyaseti" kitabıdır. Burda nədir problem? Deməli, kitabın səhifələri elektrona elə vəziyyətdə çevrilib ki, şəkil kimi qoyulub və demək olar ki, oxunmaz haldadır. Bu işçilərin tənbəllik edib və ya məsuliyyətsizlik edib kitabın səhifələrini elektron mətnə çevirməməsi ilə izah oluna bilər. Həmçinin mətnin şrifti ümumi şəkildə işlənməli, başlıqları da işlənməli, oxunaqlı olmalı, istifadəsi yararlı vəziyyətə getirilməlidir. Bu cür misallar çoxdur, nümunə üçün də təqdim edə bilərik.

Bunun üçün kitabın səhifəsini skan edəndən sonra, program vasitəsilə skan olunmuş səhifə mətnə çevrilir. Daha sonra isə redaktor tərəfindən mətn korreksiya edilir və vord programında dizayn qurulur. Bu ən çox ona görə lazımdır ki, PDF kiçik ölçüdə açılsın və həm də rahatlıqla, asan formada açılsın.

2019-cu ilin sonlarından Çində başlanan karonavirüs savaşı 2020-ci ilin əvvəllerindən demək olar ki, bütün dünyani bürüdü. Bu cür çətin dövrdə bütün sahələrdə, xüsusilə təhsil sahəsində çox geriləmələr baş verdi. Orta məktəblərdə, ali təhsil müəssisələrində dərsler dayandı. Təhsil sahəsində yaşanan ən böyük problem isə tədris kitablarının elektron formada əldə olunmasına oldu. Microsoft Teams aləti Təhsil Nazirliyi və ali təhsil müəssisələri tərəfindən çətinliklə də olsa işə salındı. Lakin elektron tədris vəsaitlərində çatışmazlıqlaq duyulmaqdadır. Post-pandemiya dövründə distant təhsildən daha çox istifadə ediləcək. Bu da öz növbəsində elektron dərs vəsaitlərinə (dərsliklər, metodik göstərişlər, programlar, rəhbər vasitələr və s.) böyük tələbat yaradacaq.

Hər il yeni dərsliklər, dərs vəsaitləri çapa imzalanır. Lakin bununla bərabər, elektron nəşrlərin çapı ilə bağlı hansı işlər görülür? Mən təklif edərdim ki, hər bir universitet nəşriyyatlarında və ya dövlət və özəl nəşriyyatlarda elektron nəşrlərin hazırlanması ilə bağlı şöbələr yaradılsın. Həmçinin elektron nəşrlərin hazırlanması üçün redaktorlar yetişməlidir. Bunun üçün təhsil olduqca vacibdir. Bakı Dövlət Universitetində Kitabxanaçılıq informasiya fakültəsində "Kitabşunaslıq və nəşriyyat işi" kafedrasında nəşriyyat redaktorları hazırlanır. Lakin çox təessüf hissi ilə qeyd etmək lazımdır ki, Nazirlər Kabinetinin 11 fevral, 2019-cu il tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakiyat (əsas (baza) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (programlarının) təsnifikasi"nda əvəllər mövcud olmuş 050205 "Kitabşunaslıq" ixtisası siyahidən

çıxarılmışdır. Amma yaşadığımız karonavirus döñəmi də bir daha sübut etdi ki, bu sahəyə böyük ehtiyac var, bu sahəni inkişaf etdirmək, məhz bu problemin həlli ilə bağlı yeni-yeni layihələr işləyib hazırlamaq lazımdır.

Təbii ki, həmçinin elektron nəşrlərlə bağlı dövlət tərəfindən əlverişli mexanizmlər işlənib hazırlanmalıdır, cəmiyyətin istifadəsi üçün şərait yaradılmalıdır. Məsələn, uçuşlar üçün, uzaq səfərlər üçün yolda rahat oxuna biləcək, elektron mikro nəşrlər də hazırlanmaq olar. Təyyarədə sərnişinlərə təklif olunan kinolar, musiqilər əvəzinə, istədiyin kitabı telefonunun yaddasına, planşetinə və s. köçürə və bütün yol boyu sevdiyin əsərlə tanış ola bilərsən. Bu cür elektron nəşrlərin həyata keçirilməsi üçün ixtisas redaktorlarına da böyük ehtiyac duymaqdadır. Məhz bu cür ixtisas redaktorlarının hazırlanmasına dövlət məraqlı olmalıdır. Aparğım araşdırımlar nəticəsində məlum olur ki, nəşriyyatlarda əksər redaktorlar ixtisasçı deyillər. Məsələn, müxtəlif sahələr üzrə təhsil alan şəxslər redaktor kimi fəaliyyət göstərirler. Bu məsələ ilə də bağlı artıq düşünmək vaxtı gəlib çatmışdır.

**Nəticə.** İnfomasiya texnologiyalarının sürətli inkişafi bir daha sübuta yetirir ki, elektron kitablara olan tələbat ənənəvi kitablara olan tələbatla eynileşməkdədir. Bunun üçün bir neçə əlverişli tədbirlərin görülməsində öz təklif və tövsiyələrimizi irəli süre bilərik:

1. Elektron kitabxanaların yaradılması: uşaqlar üçün; gənclər üçün; orta yaşlı nəsil üçün; ixtisasçılar üçün və s.;

2. Sayt növləri üçün internet mexanizmlərinin işlənib hazırlanması: bular ən çox nəşriyyatların internet saytlarının yaradılmasıdır ki, çap olunan kitabları elektron nəşrlər kimi almaq mümkün olsun;

3. Uşaqlar üçün nəzərdə tutulmuş saytların yaradılması, təhlükəsizliyinin təmin edilməsi, dövlət tərəfindən nəzarətə alınması və maliyyələşdirilməsi;

4. Ən əsasi da bütün yuxarıda qeyd edilən mövcud problemlərin həlli üçün nəşriyyat redaktorlarının hazırlanması;

5. Azərbacyan Respublikasında fəaliyyət göstərən bankların PayPal sistemində qoşulması vəb ustaların ödəmə sistemlərindən istifadəsinə daha da asanlaşdırılması; Bununla da online satının artırılması; Eləcə də Azərbaycan mallarının internet vasitəsilə satışı artırılması;

6. Yaşadığımız Internet əsrində insanların kitabxanaları gəzib axtarış tapmaq və eləcə də oxumağa asudə vaxtları az olduğu üçün audio kitabların hazırlanmasına diqqətin artırılması; Təbii bununla da insanlar öz işlərini davam etdirərək audio kitablar vasitəsilə maariflənməyə davam edə bilərlər;

7. Post-pandemiya dövründə distant təhsil daha da inkişaf edəcəkdir. Ixtisas kitablarının elektron versiyasının yaradılmasına böyük tələbat yaranacaqdır. Bunun üçün müəyyən dövlət tədbirlərin həyata keşirilməsi.

Sonda isə onu qeyd etmək istəyirəm ki, bu gün Avropa ölkələrində bütün elektron nəşrlərin üzərində bir şular var – "Çap etməzdən əvvəl təbiəti düşün!". Bu son dövrlərdə baş verən qlobal, geniş miqyaslı ekoloji problemlər: meşə yanğınları (Avstraliya və Rusiyada), Antraktidada buz örtüyünün əriməsi, qlo-

bal istiləşmə və s. bəşəriyyəti daha dərindən düşündürməldir. Bir tədqiqatçı kimi bu şüarın həqiqətən böyük məna kəsb etdiyini deyə bilərəm.

Ümumiyyətlə, dövlətə, cəmiyyətə ziyan vuracaq kitabları yox, həqiqətən lazımlı, gərəkli kitablar (istər elektron, istərsə də ənənəvi) çapa imzalanmalıdır. Bunun üçün cəmiyyəti və təbiəti düşünmək vacibdir.

#### **Ədəbiyyat**

1. Allahverdiyev B.V. Kitabşunaslığın əsasları. Bakı: UniPrint, 2011, 446 s.
2. Nəşriyyat işi: bu gün və sabah. (prof.N.Məmmədli ilə müsahibə) //“Ədalət” qəz., 2019, 14 mart.
3. Nəşriyyat işi: bu gün və sabah (prof.N.Məmmədli ilə müsahibə) //“Ədalət” qəz., 2019, 15 mart.

**Rəyçi: p.ü.f.dok., dos. N.İ.İsmayılov**